



Telman ORUCOV

Mən tərcüməyi-hal romanları ile ixtisaslaşmış digər yazıçıların əsərlərini də oxumuşam. Onların içorisində Irving Stounun Vincent van Goghun həyatından bəhs edən "Həyat eşqi", Cek Londonun həsr edilmiş "Yəhər üstündəki dənizçi" romanlarını və Mikelancelo loya həsr olunmuş "əzəblər və sevincələr"ini qeyd etmək istəyirəm. Lakin heç kəs bu sahədə Andre Morua ilə müqayisə oluna bilməz. O, gözəl ədəbiyyat tədqiqatçısı olmaqla yanaşı, həm də əvəzsiz insan tədqiqatçısıdır, güclü tarixçidir və ən nəhayət, qeyri-adı istedadlı qələmə və heç kimlə müqayisə edilməyən obradlı dile və oxunaqlı ifadə tərzinə, cılalanmış söz ehtiyatına malikdir. Belkə də, Morua XX əsrde Plutarx üslubunu davam etdirək böyük yazıçılarının, elm və siyasi sadımların bir heykəltəraş təşəsi ilə məmərdən ifadeli heykelini yonmaqla, onların əbədiləşdirilməsi yolunda əvəzsiz xidmət göstərmişdir. Onun fransız, ingilis və rus yazıçıları haqqında əssərləri də böyük maraqlı oxunur. Ensiklopedik biliyə və arxeoloq məhərətinə malik olan bu tədqiqatçının gözlərindən heç nə yayılmır, nə qəhrəmanlarını əhatə eden mühit, nə onun siyasi və içtimai fealiyyət vektorlarını müyyən edən qüvvələr və amiller, nə həmin dövrün adamlarının mentaliteti və düşüncə tərzi, nə qəhrəmanların şəxsi keyfiyyətləri, ləyaqət və qüsurları, nə də onların əsərlərinin ideya və bedii qayələri. Ecazkar rəssam kimi o, hər bir yaxınlı, rəngi öz yerində vurur, bu vaxt həm işq-kölgə vasitələrindən, həm də impressionistlər kimi plenerdə ustalıqla istifadə edir. Bütün bunlar onun qəhrəmanlarının malik olduğu bir zirvəni - ölməzliyi ona da, onun əsərlərinə də qismət edir. İləhiyat alımı Laktantsının yazdıǵına görə, "ölmez insanın özü allaha ən gözəl himnidir". Mən dostlarmma məsləhət görerdim ki, belə görkəmli düha ilə tanışlığı can atsınlar, bu vaxt heç nə itirmədən çox şey qazanırsınız. Morua qələmi ən primitiv zövqləri də nocibləsdirdi, yaxşılaşdırda bilir, oxucunun yüksək zövqünün formalaşması üçün möhkəm bir tramplin yaradır.

İndi isə bir qədər ingilis ədəbiyyatının nümunələrinə öteri də olsa, nəzər salaq. Ingilis ədəbiyyatının Şekspirdən sonrakı dövrünün görkəmli nümayəndəsi XVIII əsrde yaşaması Lourens Sterndir. Onun Fransaya səyahət və Şekspirdən təlxək obrazından əzət etdiyi Yorik adlandırdığı adamın macəraları həvəslə oxunur. XIX əsr isə bu ədəbiyyata Çarlz Dikkens, Stivenson, Valter Skott, Oskar Uayld, Con Qolsuorsu, bir az sonra isə Somerset Moem, Konan Doyl, Aqata Kristi kimi nəhəng yazıçılar vermişdir. Əsərlər orijinalda dəha

(Əvvəli ötan çərşənbə sayımızda)

"Əziz dost" haqqında söz

maraqla oxunur. Uşaqlara "Mauqli" dən tanış olan Redyard Kipling kimi yazıçı-nın həkayeleri, müstəmləkə Hindistanda yaşıyan ingilislərin, hindusların və müsləmənlərin əhvalatlarını təsvir edir.

Azərbaycan oxucusu Şerlok Holms vasitəsilə də yazıçı Konan Doylu kəş etmişdir. Məni dilinən zənginliyi və zərifliyi ilə heyran edən Qolsuorsunun "Forsaytlar haqqında saqə" romanı və Somerset Moem "Teatr", "Ay və xırda pul" və "Şəkilli pencərə pərdəsi" povestləridir. Varlı və çoxlaylı bir zədəgan ailəsinin - Forsaytların həyatından bəhs edən beş cildlik bu dəstan tipi əsər göstərir ki, pula allah kimi sitayıdılıdı ailelərə xoşbəxtlik, bir qayda olaraq, heç vaxt qonaq olmur, bəlkə, bəziləri qısa müddətə yalnız bu kabusun varlığı haqqında təsəvvürə malik olmaq imkani tapır. Forsaytlar öz cəmiyyətlərinə kənardan daxil olmuş ən istedadlı adama belə həqiqətə baxır, əsərdəki memarı təhəqirəmiz qaydada "dəniz qulduru" adlandırırlar. Var-dövlətin daimi atributa çevriləndiyi bu ailənin hər bucağından cürbəcür bədbəxtliklər məskən salmışdır. Əsərin ifadə tərzi, dili olduqca zərifdir, mütləff qoca Forsaytin ağacın altındaki sakitə ölümü onun biğinin üstüne düşən ağac tozcuğunun daha o, nəfəs almadığından tərəpənməsi ilə təsvir edir. Romanın qəhrəmanları ele bil ki, qədim yunan mifindəki, oğulları itirib daim göz yaşları axıdan daşa dönmüş Nioba kimi allahlar tərəfindən lənatlanmışdır və onların həyatından həqiqi insan xoşbəxtliyi yoxa çıxmışdır.

Moem'in povestləri isə insan talelərini tədqiq və təhlil etməklə insan həyatının menasını qiymətləndirməyə cəhd edir. Onun Çinə yerləşən xristian karmelit sektasından olan rahibə qadınların həyatı fonunda bir ingilis qadının qızığın məhəbbəti naminə erinə xəyanət etmisi, onların Honkonqdan xolera yuvası olan Çinəni işləməye getməsində erinin xəyanətə dözməyərək, bu dəhşətli xəstelikdən ölməsini və ölüm anında da xahişinə quduş itlə müqayisə edən şeirlər cavab verərək, onu əfv etməməsini, nəhayət, məşququnun eclaflığını, öz karyerasını qorumaq naminə arvadının hər cür bədbəxtliklərə düşər etməyə hazır olduğunu göstərməkə, möğrur qadının bu alçaqlıqla barışmadığını təsvir etməkə, məhəbbətin ianə olmadığını, dilənci payı kimi qəbul edildiyinən göstərir. "Teatr" əsərində isə gözəl və məşhur aktrisa şəxsi həyatında xoşbəxt deyil, onun sevgi axtarışları uğursuz qurtarır, oğlunun dostu ilə intiyyət yaxınlığının da bu oğlan üçün bir uşaq siltaşlığı olduğunu dərk etdiyindən sonra, bu təşəni söndürüləməyən qadın qəlibi, daha narahat günər yaşamağa başlayır. "Ay və xırda pul" əsərində isə məşhur rəssamın sərgüzəştlərindən, xüsusun prototipi olan məşhur rəssam Pol Qogen kimi Taiti adalarındaki tapıntılarından bohs olunur.

Ingilisdilli xalqların ədəbiyyatına gəldikdə gənc və zəngin amerikan ədəbiyyatına müraciət etmək maraqlı olar. Edqar Po, Folkner, Fitzgerald, Heminquey, Teodor Drayzer, Con Apdayk, Artur Xeyli daha populyar olsa da,

Azərbaycan oxucusu bu ədəbiyyatla Fenimor Kuperin hinduları təsvir edən əsərləri, O'Henrinin gözəl novellaları və Mark Tvenin güclü humoru, Cek Londonun "Marten Iden" romanı və qızıl axtaranların macəralarına həsr olunmuş povestləri vasitəsilə daha yaxından tanışdır. Edqar Po öz əsərlərində ilk dəfə detektiv və fantasmogorik janrlara müraciət edir. Fenimor Kuper özünün "Axırınca mogikan", "Pioneerlər" və digər əsərləri ilə uşaqların en sevimli yazıçılarından biri hesab olunur. O'Henrinin lirik və güclü humorla dolu kiçik novellaları bizə onun dövrünün Amerikası haqqında cild-cild əsərlərindən daha çox məlumat verir.

Con Apdaykin "Gel evlənək" əsərində gecikmiş məhəbbətin şirinliyi və şiddetli ustalıqla təsvir olunur. Bu əsəri oxuyanların çoxu özlərini Apdaykin qəhrəmanları ilə müqayisə edir, onlara oxşamağa çalışır. Heminquey isə bir vaxtlar bizdə çox məşhur olmuşdur. Onun "Zənglər kimi çalınır" və "Əlvida, silah" romanları, "Qoca və dənizçi" povesti bir etiraf nağılı kimi bir nəfəsə oxunur. Artur Xeyli isə ədəbiyyata maraqlı bir əslüb getirmişdir, o, adı əhvalatlar fonunda ölkəsinin iş dünyasında, biznes aləmində cəreyan edən hadisələri böyük bələdçilik qabiliyyəti ilə təsvir edir. Axı "Otel" və "Aeroport" romanları son səhifəyədə oxucunu in-tizarдан qurtarır. 90-cı illərdə ədəbiyyata gelmiş hüquqşunas Con Qris-hom özünü dünyada məşhur olan üç bestselləri ilə - "Firma", "Müştəri" və "Gödək qutan" əsərlərində amerikan mafiyasını indiyək tam məchul olan nöqtələrdən tədqiq etməyə başlayır və bu qənaətə gəlir ki, böyük dövlətin elində olan imkanlar mafiyanın qüdrəti qarşısında ciliz və aciz görünür. Bu yazıçı həm də yeni yazı tərzi təsvirmiştir, burada hadisələr olduqca sürətli, dinamik inkişaf edir, sözler əsərin anatomik skeletini təşkil edən orqanları rolunu oynadıqdan, heç bir cümlə əsərin fabulasına xidmətdən konarda qalmır. Mən ingilis dilində mütləcə edənləre bu əsərləri oxumağı məsləhət görədim. Çünkü əsər vasitəsilə amerikan hüquqşunaslığı ilə də mükəmməl tanış olmaq imkanı əldə edilir.

Digər ingilisdilli ədəbiyyatdan Avstraliya qadın yazıçısı Kolin Makkalounun 80-cı illərdə çox məşhur olan "Cəngəlliklərə şərqi deyənlər" romanını qeyd etmək istədim. Əsər kiçik qız Meqqinin keşif Ralf ataya məhəbbətin ilk anından, bu məhəbbətin onlara bəxş etdiyi qısa xoşbəxtliyin və şərtliyiklərin ucbatından, dini yasaqların qorxusundan bu sevgi qayığının həyatın reallıqları qayasına cırıplaraq məhv olmaq soviyeyinə gelib çatdığını təsvir edir. Onların məhəbbətinin yeganə məhsulu olan oğulları Yunanistanda dənizdə batıb ölükdən sonra Meqana Ralfa çox sərt qaydadı bu bədbəxtliklərə onun sebəb olduğunu söyləyir və keşif Ralf həyatın ona bəxş etdiyi yüksək mövqə ilə şəxsi həyatının bədbəxtliyi arasında ele bil ki, çəkicələ zindan arasında qalmaqdə davam getirə bilmədiyindən, son anda öz şərhqisini oxuyaraq döşünü cəngəlliyyin iti tikanları ilə yaralayıb, həlak olan mifik quşlar kimi,

onun ürəyini didib-dağından bu dərdlərə, bu keşməkeşlərə dözə bilmir, həyatdan insan məməniyyəti tapmadığınə görə onuna vidalaşır. Meqana isə ən ağır bədbəxtliklərin qarşısında belə eyilmir, çünki onun məhəbbət adlı bir məbedəgahı var, onun həyatı Nuhun qayığı kimi bədbəxtliklər dənizində üzədə, həyatını nurlandıran məhəbbətə təskinlik tapır və təsəssuratlarında tez-tez oyanan bu göyərçin ona zeytun budalarından olan sevinc çələngi bəxş edir.

60-cı illərin əvvəlində Lui Araqon Çingiz Aytmatovun "Cəmile" povestindəki sevindiyi qadınla Danyiarın əhvalatını XX əsrin Romeo və Cülyettas adlandırdı ki, mən də cesarət edib deye bilərəm ki, Makkalounun əsəri saf məhəbbəti tərənnüm edən ən qiyamətli əsərlərdən biri hesab oluna bilər. Bu qadın yazıçı özündən bir əsr yaşılı olan rəfiqələri "Tom dayının koması" romanının mülliəfi Harriet Bicer Stounun və məşhur "Ovod"un yaradıcısı Etel Lilian Voynichin gözəl ənənələrini davam etdirmiştir.

Alman ədəbiyyatı da olduqca zəngindir. Kim Hötenin "Faust"unu və ya "Gənc Verterin İztirabları"nı oxumamışdır? Axı sonucu kitabı Napoleon daim hərbi yürüslərində özü ilə götürürdü. Şillerin pyesləri, Nitsşenin fəlsəfi əsərləri, Remarinin böyük maraqla oxunan "Zəfer tağı", "Üç yoldaş", "Qara obelisk" romanları, Feyxvangerin "Qoya" romanı, Henrix və Tomas Mannin əsərləri, Henrix Heynenin seirleri çoxlarına tanışdır. Avstriya ədəbiyyatı isə Stefan Tsveyqin gözəl povestləri, xüsusun "Üreyin dözməzliyi" əsəri və hekayələri, Freydin insan fealiyyətinin motivlərini tam başqa sahədə - iki cinsin intim münasibətində axtaran elmin əsasını qoyan psixoanaliz barekəti əsərləri ilə tanınır.

İspandilli ədəbiyyatın Servantes, Lope de Vega, Qarsia Lorka, Jorj Amda, Gabriel Qarsia Markes, Oktavio Pas kimi nümayəndələrinin yaradıcılığı ilə tanışlıq adama çox sey verir. Argentinanın sonralar prezidenti olmuş Sarmyentonun "Fakundo" əsəri bu ölkənin keçən XIX əsrin 30-40-cı illərində Rusiyanın indi yaşadıqı dövrlə çox oxşar olan biabırçı həyatının müdhiş sehnələrini təsvir edir. Markesin isə "Tənhalığın yüz ili" və digər əsərləri özünün surrealist əhvalatları ilə oxucunu elə bil ki, qeyri-real, virtual bir aləmə aparır.

Biz başqalarından fərqli olaraq daim Şərq ədəbiyyatını mövcud imkan daxilində izləmisiç. Bir vaxtlar "Kəlile və Dimne" və "Qabusname" əsərləri stolüstü kitabə çevrilmişdi. "Inostrannaya literatura" jurnalı vasitəsilə müasir dönya ədəbiyyatının bir çox qiyamətli nümunələri ilə tanış olmaq imkanı təqdimiz kimi, bu jurnalda Sudan yazıçısının bir kənd dəlisinin həyatından bəhs edən və "happy end"lə bitən - kəndin ən gözəl qızının ona əra getməsi ilə tamamlanan romanı mənə olduqca böyük təsir bağışladı. Mən Misir yazıçısı Nəcib Mahfuzun Nobel mükafatına layiq görülen romanını da "Min bir gecə"nin bugünkü davamı kimi qəbul etdim.

(Ardı var)